

**Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və xarici təcrübənin tətbiqi üzrə
TƏDBİRLƏR PLANI**

Sıra №-si	Tədbirin adı	İcra müddəti	Məsul İcraçılar	Qeyd
1.	Keyfiyyətə nəzarət üzrə Apellyasiya Komissiyasının yaradılması	2018-ci il iyun	Rəhbərlik V.Kərimov Y.Namazəliyev	
2.	Keyfiyyətə nəzarətdə innovasiyaların tətbiqi üzrə tövsiyələrin işlənilib hazırlanması	2018-ci il III rüb	N.Axundov N.Talıbov	
3.	Keyfiyyətə nəzarət proseslərində faylların seçilməsi prosedurlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması	2018-ci il III rüb	V.Kərimov N.Talıbov Y.Namazəliyev	
4.	Təsərrüfat subyektlərinin audit komitələrində keyfiyyətə nəzarətlə bağlı sorğuların keçirilməsi	Hər ilin III rübü	Q.Vəliyeva Ə.İsazadə	
5.	Auditin keyfiyyətinə nəzarət sahəsində şəffaflığın təmin edilməsi məqsədilə aparılan yoxlamaların nəticələrinin ictimaiyyətə açıqlanması	01.07.2018-ci il tarixindən etibarən hər rüb	Y.Namazəliyev Ə.İsazadə F.Qarayev	
6.	Keyfiyyətə nəzarət üzrə beynəlxalq şəbəkə ilə əlaqələrin qurulması	2018 II yarımil	Y.Namazəliyev T.Əmiraslanov	
7.	Kiçik və orta auditor təşkilatlarında keyfiyyətə nəzarət prosedurlarının sadələşdirilməsi üzrə tövsiyələrin hazırlanması	2018-ci il IV rüb	V.Kərimov N.Axundov N.Talıbov Ə.İsazadə	
8.	Əlaqəli xidmətlərin keyfiyyətinə nəzarət prosedurlarının işlənilib hazırlanması və tətbiqi	2018-ci il IV rüb	N.Talıbov N.Axundov	
9.	Xarici ölkə auditorları tərəfindən Azərbaycan Respublikası ərazisində göstərilən auditor xidmətlərinin keyfiyyətinə nəzarət sisteminin işlənilib hazırlanması	2018-ci il dekabr	N.Talıbov N.Axundov	

10.	Aparılmış auditlərə dair məlumatların istifadəçiləri olan müvafiq dövlət orqanları və publik şəxslərlə əməkdaşlığın gücləndirilməsi	Müntəzəm	Rəhbərlik V.Kərimov Y.Namazəliyev	
11.	Keyfiyyətə nəzarətdə maliyyə sanksiyalarının tətbiqi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə müvafiq tövsiyələrin hazırlanması	2019-cu il	N.Talıbov V.Kərimov Q.Vəliyeva	
12.	Keyfiyyətə nəzarət üzrə müfəttişlərin məsuliyyət sisteminin təkmilləşdirilməsi	2019-cu il	V.Kərimov N.Axundov N.Talıbov Ə.İsazadə	